

**—Əvəz müəllim, şer və poemaların, dram əsərlərinindən ibarət 22 kitabın, 600-dək elmi-publisistik məqalənin müəllifisiniz. Erməni faşizmindən bəhs edən “Ümumbeşəri bəla – erməni xəstəliyi” Xocalı harayı”, “Ölməyə vətən yaxşı”, “Dünya, hara gedir sən” və sair kitablarını, azerbaycanlıların soyqırımı, Sumqayıt hadisələri, fitnəkar erməni xisəti haqqında məqalələrinizi oxucular maraqla qarışdırıblar. Ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi faciələr Azərbaycan dövləti tərəfindən ardıcıl olaraq beynəlxalq hüquq müstəvisinə çıxarılır, cinayətkarların ciddi cəzalandırılması tələb olunur. Elə qələm sahiblərimizin ifşa edici yazıları da davamlı olaraq dünya ictimaiyyətinin nəzərinə çatdırılır. Amma hələ də faciəni töredənlər layiqli cəzalarını almayıblar. Fikirlərinizi bilmək istərdik.**

—Azərbaycanlıların dədə-baba yurdlarından deportasiyası da, Xocalı qətləməsi da erməni faşizmi zəncirinin halqlarıdır. Ədaletsiz dünyadan güc mərkəzlərinin müselmanları, o cümlədən azərbaycanlılara qarşı total hücumlarının icraçıları olan ermənilərin beynəlxalq hüquqa görə layiqince cəzalandırılması bir qədər inandırıcı görünmür. Amma haqq var, haqqın divanı var və Allah heç zaman günahkarları cəzasız qoymur, bu və ya digər şəkildə suçlarının bədəlini ödəməli olurlar. Elə götürək 44 günlük Vətən müharibəsinə. Erməni işgalçılara havadarlarına arxayı olub nə qədər döşlərinə döysələr də, bu savaşda rəşadəti Azərbaycan Ordusundan layiqli cavablarını aldılar, eyni zamanda, Xocalı şəhidlərinin qisası da, necə deyərlər, qiyamətə qalmadı. Bu gün Ermənistən çox miskin bir durumdadır, dövlətin ölüm-qalın məsəlesi gündəmdədir. Biz də mübarizəmizi davamlı olaraq aparmalı, erməni barbarlığını, vandalizmini bütün cəhətləri ilə dünyaya car çəkməkdə davam etməliyik. Xocalı faciesinin 30 illiyi ilə bağlı bu yöndə təbliğatın gücləndirilməsi də elə bu məramə, bu qayəye xidmət edir.

**—Sizi 40 ildir ki, tanıyıram, bir şəhərdə yaşayırıq. Əsərlərinizi oxumuşam. Sumqayıt teatrının səhnəsində yeddi pyesinizin tamaşa-sına baxmışam. Söyügedən mövzuda yazdığınıza “Tələ”, “Dağlarda tufan”, “Qorxaq”, “Batmanla gələn dərd”, “Burda bir el vardi”, “Haray, dün-ya, haray, mənim Koroğlu babam” pyesləriniz uğurlu səhne həllini tapıb. Seyrəcilerin həmin tamaşalar-dan necə gözüyəşli çıxdığınızı şahidi olmuşam.**

—Elədir. Bu mövzuda yazmaqdən yorulmuram. İstəyirəm ki, xalqımız, gənc nəsil başımıza getirilən faciələri dərinən bilsin. Hansı naşükür və nankor xalqla qonşu olduğumuzu unut-mayq. Mən qədim Zəngəzurdakı əzəli yurdularımızın toponimləri barədə də çox yazmışam. Yaşadığımız ağrı-acılar qələmə alıqlarımın baş mövzusu olub:

**Qanqallı yaylağı, Leyli bulağı, Sinəmi gönəndir Bəryabad dağı. Çalmalı tepezi, a Murğuzbağı, Nə müddətdir sizi görə bilmirəm.**

“Xocalı harayı” adlı tarixi dramında 22 yaşlı Mələyin faciəsi təsvir olunub. Orada Koçaryanın Ohanyana və Xaçatura söylədləri heç də yazıçı uydurması deyil: “Ara, şəndığa, 613 nəfər ölü azdır. Öldürdüyünüz 106 qadından soyduğunuz qızıllar hanı bəs?.. Yüz dəfə demişəm, sırgaları qulaqlardan dərtin qopardın, barmaqları kəsib üzükleri çıxardın, qolbağı çıxmasa, bilekləri kesin götürün. Ara, a şan dığa, bundan artıq nə isteyirsən?”

Tamaşanın başqa bir yerində Balayan deyir: “Biz Xaçaturla Xocalı şəhərində bir türk evinə girdik. Bizim əsgərlər tərəfindən qollarından pəncərə çərçivəsinə mixlanmış 13 yaşlı bir türk uşağını gördük. O qışkırrıdı. Onun zəhəletökən səsini eşitməmək üçün Xaçatur yeniyetmənin anasının kəsilmiş döşünü onun ağızına dürtdü. Sonra Xaçatur onu balta ilə tik-tike doğradı, ac itləre atdı”.

Girov götürülmüş Mələyin ona yaxınlaşmaq istəyən Robertlə dialoqu da dəhşət saçan səhnədir:

Mələk: — Sənin qanın zəhərdi, ilan südü əmmisən. Səndəki ürək deyil, kin, paxılıq yuvasıdır. Ən vəhşi heyvanlar belə çağalara toxunmur. Xəyanətkar, çörək itirən qurumsaq, duza gedir sən hələ.

Koçaryan: — Sən bu türk qızında dile bax e?

Mələk: — Qolları qələm vuran, barmaqları sindiran, başkəsən vəhşilər. Yerde qalmaz bu qisas. Sənin qəlbin daşdı, daş, ürəyin kin yuvasıdır. Anan, bacın nişanları bir gün ağlar qalacaq (o, döşündəki körpəni gösterir). Bu günahsız körpənin axı nədir günahı?

Koçaryan: — Onun günahı türk olmasıdır, türklər yer üzündə silinməlidir!

Mələk nifret dolu baxışlarla onun murdar üzüne tübürdü.

Davud: — Ara, Robert, onu niyə hürdürürsən? (o avtomatın bir daraq

vəhşiliklərdən dəhşətə gəlmişdi. Donmuş qızın üzünün biçaqla kəsilməsi, döyüşçünün bağırsaqlarının çıxarıla-raq qarışdırılması bu cür vəhşiliklər misaldır.

**—İnsanın insana qarşı buncu rəzalət töretməsi ne deməkdir?**

—Əhməd bəy Ağayev yazdı: “Yer üzərində Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı varsa, onlar başqa heyvanları parçalayırlar, amma öz həmcinslərinə toxunmurlar. Vəhşi heyvanların etmədiklərini ermənilər etdilər. Tarixdə buna bənzər heç bir hadisəyə rast gəlməmişik”.

Erməni quldur dəstəsine yardımçı olan 366-ci sovet motoatıcı alayın komandiri Zaqviqarov, separatçılara həvəsle silah-sursat verən general-polkovnik Qromov, general-leytenant Qrekov və polkovnik Qraule də Xocalıda döyüşlərdə iştirak ediblər. Günahsız azərbaycanlıları həvəsle gülələyənlər arasında Baylukov, Moifayev, Novatix,

abitələri oranın erməni xalqının qədim yaşayış məskəni olmasına xəbər verir...

Düzü, o zaman bu məsələyə ciddi yanaşılmadı, əhəmiyyət verilmədi. Millətlərarası ədavət yaradan bu canı bir-birinin ardınca azərbaycanlıların heysiyyətinə toxunan əsərlər çap etdirirdi. 1984-cü ilde 20 min tirajla buraxılan “Ocaq” kitabı, 1986-ci ilde çapdan çıxan “Yolda” povesti və nəhayət, 1996-ci ilde “Ruhumuzun canlanması” kitabı işıq üzü gördü. Sonuncu kitabında cəhənnəmlik Balayan Xocalı şəhərində bir uşağı şəxsən nece qətlə yetirməsini təsvir edib. Baxın: “Mən onun başının, qarnının və sinəsinin dərisini soydum. Sonra saatə baxdım. Yeddi dəqiqədən sonra türk balası çoxlu qan itirməsi nəticəsində öldü. Mən həkim olduğum üçün bu hərəkətimə bir o qədər sevinmədim. Məni sevindirən o idi ki, xalqımın qisasını aldım. Axşamçağı daha üç türk

# “Xocalı şəhidlərinin qisası qiyamətə qalmadı”

**Şair-dramaturq Əvəz Mahmud Lelədağ erməni vəhşiliyinin canlı şahidi olan soydaşlarımızdandır. 1935-ci ildə Ermənistənin Qarakilsə rayonunun Ağdüd kəndində anadan olub. Uşaq yaşlarından erməni xisətinin iç üzünü görüb. Ata-babasından erməni qanıçənliyi barədə eşitdiklərini, öz gözləri ilə gördüklərini yaddasına köçürüb. Əvvəlcə bu mövzuda ilk şeirlərini qələmə alıb, sonra elmi-tarixi araşdırımlar aparıb, kitablar yazıb. Hazırda SDU-da müəllim olan müsahibimiz mətbuatda müntəzəm çıxışlar edir. Xocalı faciəsinin 30 illiyi ərefəsində Əvəz müəllimlə səhbətimizin əsas mövzusu nankor qonşularımızın xalqımıza qarşı töretdiyi qətlialar, xəyanətlər və bu müsibətlərin dünyada tanıtılması barədədir.**

güləsini boşaltdı Mələyin bədənине. Körpə qaynaq oldu Mələyin sinəsinə...)...

**—Əvəz müəllim, Ermənistəni monoetnik respublikaya çevirmiş bədnəm qonşularımız Qarabağa da göz dikdilər, Xocalı faciəsini töretdilər. Layiqli cəzalarını da alıdalar. İndi yenə də revanşist çıxışlar edir, sülh müqaviləsi imzalamadandan her vəchələ yayanırlar. Nədəndir ki, onlar dinc yanaşı yaşamaq istəmir, elə hey qonşularına qarşı ərazi iddiaları qaldırırlar?**

—Ermənistən daim müharibə cinayətləri töretdikdə maraqlı olub. Dünya gücləri tərəfindən bir alet kimi istifadə olunduğunun fərqində deyil. Bəşəri ideyalar bu haylara yaddır. Həm də hələlik beynəlxalq miqyasda lazımi təpki görməyiblər. Utanmadan, həyəszcasına Qarabağa yiyələnmək eşiqinə düşmüsdürlər. Xocalı faciəsini də xalqımızın gözünü qırmaq üçün töretdiblər. Mən həm də xalqımızın öz başlarında çatladı. İşğalçılığın nəticəsini görüb. Amma yenə də abır-həya etmirlər. Buna görə də zəlili güne düşübələr.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri o dövrde Xankəndi şəhərində yerləşən 366-ci sovet motoatıcı alayının bilavasitə iştirakı ilə altı min nəfərdən çox azərbaycanlıların yaşadığı Xocalı şəhərə bütün istiqamətlərdən hücum etdilər. Aylardır ki, Xocalı nankor qonşular töretdikdən mühəsirə veziyətində saxlanılır, əhalisi tibbi xidmət ve ərzəq sarıdan ciddi əziiyyət çəkirdi. Şəhərdə çox sayıda xəstə, yaralı, qoca, qadın və uşaq vardi. Əksəriyyətinə vəhşicəsinə qırıldılar. Şəhəri yerlə-yeşən etdilər. Bu, onların Qarabağda töretdiklərinin zirvəsindədir.

Azərbaycanın Müdafiə Nazirliyinin tibbi xidmət raisi Xanlar Hacıyev xidməti işi zamanı çox ölüm və əzablarla qarşılaşsa da, Xocalıda töretdilmiş

Mirzoxalvarov, Qarmaş və başqaları da olublar. Dinc əhalini meydana yığıb gülələyiblər. Fevralda Xankəndi şəhərinə xeyli sayıda uçuşlar olub. Pilotlar muzdla tutulmuş Suriya və Livan erməniləri idi. Həmin vertolyotlar 1992-ci il fevralın 22-de Xankəndi şəhərinə uçuş edərək 366-ci motoatıcı alayın tərkibinə qatılıblar. Onlar fevralın 25-də saat 16-dan başlayaraq Xocalını vurmaq üçün 89 ədəd raket buraxıllar. Həmin gün Zahid əl-Mehəmməd və Suren Pirimyan döyüsdə feallıq göstərdiklərinə görə “Qızıl Xaç” ordeni ilə təltif olunublar. General-leytenant Qrekovun verdiyi məlumatda deyilir: “Xocalı ərazisini azərbaycanlı yaraqlılarından təmizləmək üçün “Qrad” və “Uraqan” tipli artilleriya qırğularından istifadə olunmuşdu”. Azərbaycanlılara qarşı töretdilən ağlaşımaz vəhşilikləri Fransadan gəlmış operatorlar Jül Barilyan və Şerik Staryan çəkiblər. Onlar gülələnmiş xocalıların meyitlərinin 02-19 MM nömrə nişanlı “KamAZ” avtomashının getirilib tonqallarda yandırılması səhnəsinə çox soyuqqanlıqla lenta alıblar. Ona görə ki, qanlarında, canlarında azərbaycanlılara qarşı ölçüyəgəlməz dərəcədə kin-küdürü var idi.

**—Bədnəm Zori Balayan da orada olub...**

—Qələm əhli olsa da, canilərin canisi sayılan Zori Balayan 1935-ci ildə Xankəndidə anadan olub, orada boy-a-başa çatıb, Azərbaycanın suyunu içib, havasını udub. İxtisasca həkim idi. Lakin bu sənətin ardınca getməyib, insanlara şifa verməkdən gen düşüb. Uzun müddət “Komsomolskaya pravda” qəzetində müxbir işləyib. Azərbaycan xalqına qarşı böhtən xarakterli yazılar yazmaqla məşğul olub. Yaxşı yadimdadır, 1963-cü il oktyabr ayının 16-da “Komsomolskaya pravda” qəzetində dərc etdirildiyi məqaləsində yazmışdır: “Ermənistən SSR-in dilber guşələrindən olan Şuşa şəhəri, oradakı mədəniyyət

yeniyetməsini bu yolla qətlə yetirdik. Sonra dostum Suren dedi: “Biz yırtıcı deyilik, ona görə də ürəyimizi buz kimi saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri ermənilərin ruhları az da olsa sakitləşəcək”.

Livandan, Suriyadan, Beyrutdan gələn muzdlu əsgərlərdən biri, erməni Daud Xeyriyanın “Xaç naminə” kitabından da bir hissəni nəzerinə çatdırmaq istərdim: “Bir şaxtalı qış gündündə erməni işğalında olan əraziləki Daşbulaq yaxınlığından 1 kilometr bataqlığı keçmək üçün meyitlərdən köpü salmış olduq. Mənim meyitlərin üstündən keçmədiyi görünen polkovnik Seyran Ohanyan (sonra müdafiə naziri oldu) mənə bildirdi ki, qorxmaq lazımdı, bu, mühərabənin qanundur. Mən qana bulaşmış meyitlərin üstündən keçib getdim”.

Daud Xeyriyan yazır: “Martin 2-də “Qaflan” erməni qrupu 200-dən artıq azərbaycanlı meyitini yığıb Xocalıdan təxminən 1 km aralı olan qəbiristanlıqdə yandırdı. Axırıncı maşında mən alnın-dan və qolundan yaralanmış 10 yaşlı bir qız uşağı gördüm. Sifəti göyərmiş bu uşaq aqlığa, soyuğa, yaralarına baxmayaraq, hələ də sağ idi. O, sakitcə nəfəs alırdı. Ölümələ çarpışan bu uşaqın baxışlarını unuda bilmirəm və heç vaxt unutmayacağam. Bir qədər sonra Tiqran adlı əsgər qızın saçlarından tutub alovlanmaqdə olan meyit tonqalına atdı. Mənə elə gəlirdi ki, yanın meyitlərin arasında kimse qışqırır, köməyə çağırırdı. Bu vəhşiliyi gördükdən sonra mən daha yeriye bilmədim”. Bu, erməni vəhşiliyinə ermənin etrafıdır!

Xocalıda töretdilən erməni cinayətkarlığı dünya tarixində analoqu olmayan ən dəhşətli genosid idi. Əminəm ki, qana susamış bu vəhşilər özlərinin layiqli cəzalarını alacaqlar.

—Müsahibəyə görə sağ olun.

**Əli NƏCƏFXANLI,  
“Xalq qəzeti”**